

Mir Cəfər Bağırov və Dədəm Qorquduñ kitabı,

yaxud mən eposa elə damğa vurdum ki...

XIX əsrin birinci yarısında dünya folklorşunaslığı tarixində böyük ədəbi hadisə baş verdi: "Kitabi-Dədəm Qorqud" eposunun Dresden və Vatikan nüsxələri aşkar çıxarıldı və dünya folklorşunaslarının diqqətini özünə cəlb etdi. Eposun elmi və tekstoloji cəhətdən tədqiq və təhlil olunmasına başlandı. Avropa, Türkiye, Rusiya, Azərbaycan və Orta Asiya folklorşunaslarının maraqlı və dəyərli əsərləri meydana gəldi.

Azərbaycanda eposun çapı və tədqiqat tarixi sovet dövrünə təsadüf edir. 1939-cu ildə folklorşunas Həmid Araslı Türkiyə alimi Orxan Şaiq Gökyayın 1938-ci ildə İstanbulda nəşr etdiridi eposu ön sözə latin qrafikasında Azərbaycan türkçəsində Bakıda çap etdi. Eposun ana dilimizdə çapı milli folklorşunaslığımız tarixində əlamətdar hadisəyə çevrildi. Bu möhtəşəm oğuz-türk ədəbi abidəsinin çapı nəinki sovet Azərbaycanında, bütün Sovet İttifaqında əks-səda doğdur.

Görkəmli rus şərqşünası və qorquduñası V. Bartold 1894-1904-cü illərdə eposun dörd boyunu rus dilinə tərcümə edərək çap etdi. Yarımçıq qalmış işini sovet hakimiyyətinin ilk illərində (1922) davam etdi. Eposun tərcüməsini başa çatdırdı. O, demek olar ki, bütün ömrünü bu dünyaəhəmiyyətli eposun tərcüməsinə, tədqiqinə və tekstoloji təhlilinə sərf etdi. Lakin sağlığında tərcüməsini çap etdi və bilmədi. Epos tam şəkildə rus dilində ilk dəfə Bakıda 1950-ci ildə, sovet Rusiyasında 1962-ci ildə nəşr olundu. Beləliklə, Sovet İttifaqında və dünyada eposun öyrənilməsində yeni mərhələ başlandı.

1940-ci illərin ortaları və 1950-ci illərin əvvəllərində Azərbaycan folklorşunasları H.Arası, M.Rəfili, M.H.Təhmasib, Ə.Dəmirçizadə, Ə.Sultanlı və b. eposla bağlı geniş elmi-tədqiqat işləri apardılar. Bu tədqiqatlar sovet mühitində yaşayan vətəndaşlarımızda türk tarixinə və özlərinin soyköküne maraqlı artırdı. Toplumda sanki bir oyanma prosesi başlandı. Qorquduñalarımızın araşdırımları bu oyanmaya bir az da qüvvət verdi. Bu, təbiidlər ki, sovet rəhbərlərinin, ölkənin təhlükəsizlik orqanlarının diqqətindən kəndə qala bilməzdi. Əlifbamızın dəyişdirilməsi, Azərbaycan türklərinin adının dəyişdirilməsi, milliyyətə azərbaycanlaşdırılması siyaseti də təsadüfən həyata keçirilmədi. Dədəm Qorquduñ kitabı Azərbaycan və Orta Asiya türklərini qəflət yuxusundan oyatması Kremlı daha çox narahat etdi.

1950-1951-ci illərdə İ.Stalin və A.Mikoyan başda olmaqla, Sovet İttifaqında antitürk siyaseti və ideologiyası dəha da gücləndi. Dədəm Qorquduñ kitabının Azərbaycanda oxunması, çap olunması və araşdırılması rəsmi surətdə qadağan olundu. Şəxsiyyətə pərəstiş bütün Sovet İttifaqında ideoloji təbliğatın bir formasında çevrildi. Türklerin tarixinə, mədəniyyətinə, milli abidələrinə, dilinə xor baxıldı. Bu tendensiya getdikcə ölkədə global xarakter aldı. Eposu öyrənən alimlərə qarşı hücumlar başlandı. A.Fadeyev və N.Tixonov antitürk kompaniyasına qoşuldular. Azərbaycanda yuxarıda adlarını çəkdiyim alimlərə qarşı, Türkmenistanda M.Kosayev, V.Karriyev, O.Abiyev və b. qarşı təhdidlər və təqiblər başlandı. M.C.Bağırovun göstərişi ilə Azərbaycan qorquduñalarının siyahısı hazırlanı. Siyahıya H.Arası, Ə.Dəmirçizadə, M.H.Təhmasib, Ə.Sultanlı və M.Rzaquluzadənin adları salındı və ona təqdim edildi.

Eposla əlaqədar ölkədə başlanmış ideoloji müharibə getdikcə gücləndirdi. M.C.Bağırov məsələnin ciddiliyini nəzərə alaraq, zərberin ona da dəyəcəyini anladı və tecili tədbirlər görməye başladı. Elə bu zaman (avqust 1951-ci ildə) Moskvadan lavrenti Beriyadan telefon vasitəsilə belə bir xəbər aldı: "Kremlə Dədəm Qorqud"

epsu ilə bağlı komissiya yaradılması nəzərdə tutulmuşdur..." Azərbaycan K(b) P MK-nin birinci katibi bundan narahat oldu, hətta təşvişə düşdü. Dərhal MK-nin Təşkilat Şöbəsinin sabiq bölmə müdürü C.Cəfərovu yanına çağırı və ona dedi: "Sənin Azərbaycan üzrə "Pravda" qəzetinin xüsusi müxbir vəzifəsinə təyin olunmaq məsələn ən yüksək seviyyədə həll olunub. Moskvada yerin hazırlır. Hazırlaş yola düş."

Kabinetində tək qalan M.C.Bağırov məsələnin nə yerə olduğunu öz-özünüə təhlil etdi və zərberin ona kimdən və necə deyəcəyini dərhal anladı. A.Mikoyanın surəti onun gözləri qarşısında cilveləndi. Öz-özünüə dedi: "Beriya mənə nə qədər dostdursa, Mikoyan bir o qədər düşməndir."

Kremlə eposla əlaqədar gerçəkdən komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında türk xalqlarının düşmənləri olan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İ.Stalinin və SSRİ Ali Sovetinin sədri A.Mikoyanın birbaşa əli var idi.

C.Cəfərov Moskvada sözü gedən vəzifəyə təsdiq edildikdən sonra Bakıya qayıtdı və M.C.Bağırovun qəbulunda oldu. "Şəxsi çeviklik" göstərən M.C.Bağırov ona xüsusi tapşırıq verərək dedi: "Dədə Qorqud" eposu ilə əlaqədar Kremlə komissiya yaradılmışdır. Sən epos haqqında "Pravda" qəzetində çıxış etməlisən. Sən Bakıdan Moskvaya qayıdanadək məqalə hazırla olacaq."

C.Cəfərov bir neçə gündən sonra "Ob gpose Dede Korkut" ("Dədə Qorqud eposu haqqında") məqalə ilə Moskvaya qayıtdı və onu 2 avqust 1951-ci ildə öz imzası ilə "Pravda" qəzetində çap etdi.

Mən məqalənin şərhinə keçməzdən əvvəl oradakı bir sıra qaranlıq və ciddi suallar doğuran məqamlara nəzər salmaq istəyirəm. Sual olunur: M.C.Bağırov məqaləni kimə yazdırmışdır? H. Araslıyami, Ə. Dəmirçizadəyəmi, M. Təhmasibəmi, Ə. Sultanlıyami?.. Bax, bu sual qaranlıq olaraq qalır. Buna görə arxivlərdə araşdırımları davam etdirmək lazımdır.

Başqa bir sual: Azərbaycan K(b) P MK-nin birinci katibi "Pravda" qəzetində nə üçün bizim milli eposumuza damğa vuran, onu aşağılayan, aşasından alimlərə şor və böhtan atan məqalə dərc etdirməli idi? Bu, çox ciddi və vacib sualdır ki, ona mütləq cavab tapmaq lazımdır. Mənim araşdırımlarına görə, ilk növbədə özünü müdafiə etmək və Azərbaycan qorquduñalarını həbsdən və siyasi repressiyadan xilas etmək üçün o, belə bir addım atmaq məcburiyyətdən qalır. Suala cavab axtarıkən, istər-istəməz başqa bir sual ortaya çıxır: "Bir neçə Azərbaycan qorquduñasını güdəzə vermək və onları məhv etmək yaxşı idi, yoxsa Sovet İttifaqının birnömrəli qəzetində onları biabır ve ifşa etmək, eposa damğa vurmaq və onu inkar etmək? Mən bu sual barəsində mühakimə yürütməyi oxucuların öhdəsinə buraxıram. Belə bir acı xəbəri onların nəzərinə çatdırıram ki, 50-ci illərin əvvəllərində bir neçə türkmən qorquduñası artıq həbs edilmişdir. Çox güman ki, M.C.Bağırovun bundan xəbəri var idi. Bizim alimlərimizi də belə bir aqibət gözləyə bilərdi. O, bununla bağlı ciddi düşünməyə, çevik tədbir görməyə bilməzdi. Fikrimcə, o, "Pravda" qəzetində başdan-başa təhrif və böhtandolu ifşədici məqalə dərc etdirməklə həm özünü xata-bələdan, həm də qorquduñalarımızı həbs və ölümən qurtarmış oldu.

Məsələni məxsusi araşdırıran T. Qurban iddia edir ki, guya M.C. Bağırov belə bir məqaləni mərkəzi qəzetdə çap etdirməklə eposun SSRİ məkanında geniş və sistemli şəkildə müqayisəli - tarixi və tipoloji baxımından daha geniş araşdırılır. Türkmen alimləri M.Kosayev, ("Korkut Ata" kitabının müəllifi) B.Karriyev, O.Abidov və A.Rəhmonov öz tədqiqatlarına görə hücumlara məruz qalırlar. A.Rəhmonov cəzadan xilas olmaq üçün xariət qaćır. Üç türkmən aliminin hər birinə iyirmi beş il iş kəsilih. Onlar zindanda zülm və işgəncələrə

olmaqla, rus qorquduñaları olmuşlar. Bir çox rus oxucularının qəzətdə dərc edilmiş məqalə ilə tanış olması isə müsbət hal idi.

T.Qurbanın başqa bir qeydi də maraq doğurur. Onun yazdığını görə, H.Araslinın çapa hazırladığı epos M.C.Bağırovun tapşırığı ilə nəşr edilmişdir. Ola bilər ki, tapşırığı o vermişdir. Ölkənin birinci şəxsi Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatının geniş təbliğinə fikir verir, bir sıra hallarda sənətkarları himayə və müdafiə edirdi. Məsələn, o Üzeyir bəy büronun qərarı ilə bolşevik partiyasına qəbul etdirməklə himayə etmiş, onu hücumlardan qorumuşdur.



1944-cü ildə Üzeyir bəy "Dədə Qorqud" operasını yazır, Əli Sultanlı isə "Dədə Qorqud və yunan eposu" kitabını nəşr etdirir. Büyyük alimin kitabını nəinki Azərbaycan, dünya qorquduñaslığına töhfəsi kimi dəyərləndirir.

17 sentyabr 1946-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti M.Mirqasimov M.C.Bağırova 1947-ci ilin yanvarında Bakıda keçiriləcək şərqşunaslarının respublika müşavirəsi haqqında məktub göndərir. Məktubda müşavirədə müzakiro ediləcək mövzular bu cür sıralanır:

1. Nizami və onun zəmanəsi.
2. Azərbaycan xalqının mənşəyi.
3. Azərbaycan xalqının maddi mədəniyyəti.

M.C.Bağırova təqdim edilmiş on iki nəfər məruzəçinin arasında Ə.Sultanlının adı və onun "Dədə Qorqud və antik epos" mövzusunda çıxışının tezisi də var.

1946-cı ildə "Dədəbiyyat qəzeti"ndə Elmlər Akademiyasının Dədəbiyyat İnstitutunda görülən işlər barəsində məqalə dərc olunmuşdur. Eposla bağlı orada yazılmışdır: "Institut Azərbaycan xalq ədəbiyyatının on qədim abidəsi olan "Dədə Qorqud" eposunun akademik Bartold tərəfindən rusca tərcüməsinə çapə hazırlamışdır. Büyyük rus şərqşünası akademik Bartoldun tərcüməsinə Həmid Arası və M.H.Təhmasib yoldaşlarının yazdıqları kommentariya əlavə olunmuşdur. "Dədə Qorqud" mətni üzərində işləyərək akademik Bartolda aydın olmayan və bunun nəticəsində təhrif olunan Azərbaycan kəlmələri bu kommentariyada düzgün şərh və izah olunur."

1940-ci illərin sonu və 1950-ci illərdə epos üç ölkədə: "burjua Türkiyəsində", sovet Azərbaycanı və sovet Türkmenistanda daha geniş və sistemli şəkildə müqayisəli - tarixi və tipoloji baxımından daha geniş araşdırılır. Türkmen alimləri M.Kosayev, ("Korkut Ata" kitabının müəllifi) B.Karriyev, O.Abidov və A.Rəhmonov öz tədqiqatlarına görə hücumlara məruz qalırlar. A.Rəhmonov cəzadan xilas olmaq üçün xariət qaćır. Üç türkmən aliminin hər birinə iyirmi beş il iş kəsilih. Onlar zindanda zülm və işgəncələrə

məruz qalırlar. Türkəlli respublikalarında Dədə Qorqud kitabı "Zərərli əsər" elan olunur. M.C.Bağırovun bunlardan xəbəri olmayı bilməzdi. Çox ehtimal ki, o olmasayı bizim qorquduñalarımızı da türkmən alimlərinin aqibəti gözləyə bilərdi. Bununla belə, Azərbaycan qorquduñaları həbs olunmasalar da, onlar yiğincələrdə kəskin təqnid və "ifşa" olunur, onlara ağır təhqiqətəcək sözler deyilirdi. Tədqiqatçılar hər an həbs ediləcəklərini, kirli zindanlara atılacaqlarını gözləyirdilər. Bir nəfərin dediyinə görə, Ə.Dəmirçizadəni çox incidirdilər. Ə.Sultanlının qızının yazdığını görə, o, çamadanı hazırlayırdı, həbs ediləcəyi günü gözləyirdi. T.Qurban bu haqda yazır: "Azərbaycan qorquduñalarını Azərbaycan rəhbəri M.C.Bağırov həbs və sürgündən xilas etmişdir. 50-ci illərdə Azərbaycanın heç bir vətənpərvər milli ziyalısı, Türkmenistanda olduğu kimi, hərbi tribunalın hökmü ilə azadlıqlandan məhrum edilməmişdir. Ə.Dəmirçizadə Özbəkistana getmiş, burada "Kitabi-Dədəm Qorqud" eposu haqqında məruzə oxumuşdur."

Onun sözlərində həqiqət var.

M.C.Bağırovun eposa şəxsi münasibəti də maraqlıdır. O, bu münasibəti demisdir: "Gürcü xalqının arasında millətçilər vardır. Amma onların Stalin kimi nümayəndəsi vardır. Qaldı "Kitabi-Dədəm Qorqud" məsələsinə, bunda təqsirkar alimlərimizdir. Onların əlində abidənin bizim olduğunu təsdiq edən tutarlı bir delilləri yoxdur. Mən də həmin əsərə elə bir damğa vurdum ki, heç kim ona yaxın dura bilməsin."

Bu da başqa bir dörtlü yalan və həqiqətdir!.. Ədalət naminə demək lazımdır ki, başda A.Mikoyan olmaqla, Kreml qurduları və cəlladları Azərbaycan respublikasının rəhbərini çoxdan qaralamışdır. O, özünü müdafiə etməyə məcbur idi. Gerçəkdə gürcülərin arxasında Stalin, ermənilərin arxasında Mikoyan dayanmışdı. Beriya olmasayı, Kreml Bağırovu bir göz qırpmında məhv edərdi. Sovet tarixinə nəzər salsaq, görərik ki, Azərbaycan və onun rəhbərləri həmişə Moskvadan təzyiqi altında olmuşlar. Onlardan biri və birincisi M.C.Bağırov idi.

Məqalədə Əli Sultanlı və Üzeyir Hacıbəylinin adı çəkilmir. Ə.Sultanlının adı və əsəri yalnız akademik M.Mirqasimovun M.C.Bağırova göndərdiyi məktubda çəkilir və qeyd olunur. Məktubda Üzeyir bəyin 1944-cü ildə bəstələdiyi "Dədə Qorqud" operasından da (operanın librettosunun müəllifi Əli Əsgərov olmuşdur) bəhs olunmur. Görünür, bəstəkarın belə bir opera bəstələməsi nə M.C.Bağırova, nə də folklorşunaslarımıza malum olmuşdur. Qorquduñalarımızı bu sahədə axtarış və tədqiqatlarını davam etdirməlidirlər.

Bir neçə söz C.Cəfərovun məqaləsi haqqında. Onun məqaləsində epos "zərərli və mürtəce bir əsər" kimi təqdim olunur, eposun təbliğini pişlənilir. Guya Oğuz bəyləri oğurluq və talanlılıqla məşğul olurlar. Guya eposda əcnəbi insanlara qarşı dözməzlilik tərənnüm olunur (əslində, orada düşmənə qarşı dözməzlük təbliğ olunur). Dədə Qorquduñ xalq nəğməkarı (ozan) olması şübhə altına alınır. Guya o, oğurluq edən Oğuz bəylərinə xeyir-dua verir. Əsl xalq eposunda qəhrəman xeyirxah və yüksək xaraketer daşıdığı halda Dədə Qorqud belə deyildir. Eposda əsl qəhrəmanlıq anlayışı talamaq, dağıtmaq, qan tökmək və öldürməkdir. Məhəmməd peygəmbərin vaxtile apardığı talanlılıq mühərabələri eposun əsasını təşkil edir. Epos xalqlar arasında düşmənlik salmağa, qan tökməyə çağırır. Bütün bunlar bu gün pantürkistləri və burjua millətçilərini daha da ruhlandırır və s.

(Davamı 6-ci səhifədə)

yaxud mən eposa elə damğa vurdum ki...

(Əvvəli 4-cü səhifədə)

Göründüyü kimi, məqalə qatı sovet siyaseti və ideologiyasının təsiri altında yazılmış, eposun humanist və bəşəri mahiyəti, fəlsəfi-estetik dəyeri başdan-başa təhrif olunmuşdur. Bu gün nəinki tanınmış qorqudüñalar, orta məktəb şagirdləri də həmin absurd və həqiqətdən uzaq fikirləri təkzib və təqnid edə bilərlər.

Məqalə müəllifi C.Cəfərov eposu genbəl təhrif və "tədqiq" etdiqdən sonra Azərbaycan qorqudüñalarından H.Arası, Ə.Dəmirçizadə, M.Rəfili, M.Rzaquluzadə və M.H.Təhmasibin (o nədənsə Ə.Sultanının adını çəkmir) üstünə düşür. Onların obyetiv elmi təhlillərini, doğru fikir, dəlil və sübutlarını təkzib, özlərini "ifşa" və ittiham edir.

C.Cəfərov yazar: "Eposda təsvir olunan obrazlar köklü Azərbaycan qəhrəmanları deyil, Qafqaz ərazisinə soxulmuş köçəri tayfalardır. H.Arası və Ə.Dəmirçizadə eposun dilinin araşdırılmasında falsifikasiyaya yol vermişlər. Epos Azərbaycan xalqına, onun dilinə, tarixinə, ədəbiyyat və folkloruna yaddır."

Obyektivlik və ədalət naminə demək lazımdır ki, məqalə qatı bolşevik və anti-türk nəzər nöqtəsindən yazılsa da, burada həqiqətə uyğun müəyyən mülahizələrə də təsadüf etmək olar. Məsələn, oğuzların köçəri tayfa olması qismən də olsa H.Arası və Ə.Dəmirçizadənin bir sıra elmi fikirlərinin olduğu kimi verilməsi və s. Mən burada konkret olaraq aşağıdakı fikri nəzərə çatdırmaq istəyirəm: "Eposda Azərbaycan xalqının həyatı, mənəviyyatı və adəti, onun ən yaxşı mənəvi keyfiyyətləri-azadsevərliyi, vətənpərvərliyi, əqidə və igidliyi öz əksini tapmışdır."

Məqalədə yalnız mənim üçün deyil, müasir oxucularımız, qorqudüñalarımız, gənc tədqiqatçılarımız üçün naməlum olan və diqqəti cəlb edən faktlar da vardır. Düzdür, həmin faktlara təqnid mövqedən yanaşılmışdır. Bununla belə faktlar ağıllı oxucunu mətnən düzgün nəticə çıxarmağa istiqamətləndirir. Məqalə ilə tanış olduqdan sonra onlara məlum olur ki, yuxarıda adlarını çəkdiyim alimlərimiz eposu düzgün olaraq Azərbaycan türk xalqının nəhəng ədəbi abidəsi kimi tədqiq və təqdim etmişlər. Yaziçilərimiz onu bədii ədəbiyyat, teatr və estrada vasitəsilə təbliğ etmişlər. Ə.Dəmirçizadə "Qaraca Çoban" hekayəsi əsasında uşaqlar üçün pyes yazmış, onu filarmoniyanın konsert proqramına daxil etmişdir. M.Rzaquluzadə eposun sujetləri əsasında silsilə məqalələr yazılmışdır. Abidənin bir parçası VIII sinifin müntəxəbat dərsliyinə salınmış, Azərbaycan poeziyası antologiyasında çap olunmuşdur.

C.Cəfərov məqalənin sonunda "Dədə Qorqud" kimi "xalqa yad və zərərli" olan eposu təbliğ edən folklorşünaslarını qınlayıv və ittiham edir. "Mürtəce, pantürkist, burjua-millətçi eposa" bolşevik damgası vurur və Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin işə qarışması ilə eposun və qorqudüñaların ifşa olunduğu vurğuluyur. Bununla da M.C.Bağirova və özünə ifşaedici mövqedən çıxış etmələrinə haqq qazandırır.

Mən bu geniş izahatlardan sonra M.C.Bağirovun təşəbbüsü və göstərişilə C.Cəfərovun 2 avqust 1951-ci ildə "Pravda" qəzetində çap etdirdiyi "Ob gpose Dede Korkut" ("Dədə Qorqud eposu haqqında") məqaləsini rus dilindən ana dilimizə tərcümə edərək olduğu kimi oxucularımıza təqdim edirəm.

22.11.2018.

İsgəndər ATILLA (ORUÇSSLİYEV)
filologiya üzrə fəlsəfə doktoru,
dosent

Tel: 051-877-46-69

DSSDSS HAQQINDA


QORQUD

EPOSU

"Dədə Qorqud" kimi zərərli, mürtəce əsər uzun zamanlar Azərbaycanda xalq eposu adı altında təbliğ olunmuşdur. Eposun xalq yaradıcılığı ilə heç bir əlaqəsi yoxdur, xalqın həyat tərzinə, adət və ənənələrinə yaddır. "Dədə Qorqud"da köçəri Oğuz tayfalarının hökmədarları, onların Azərbaycan kəndlərinə hücumları, oğurluq və talançılıqla məşgül olmaları, millətçilik, pantürkist görüşləri, başqa xalqların "inanclarına qarşı" dözülməzliyi tərənnüm və təbliğ olunur.

"Epos"un baş personajları - xanlar, bəylər və igidlərdir. Burada bəzən məsələn, çobanların simasında xalq nümayəndələrinə də rast gəlmək olar. Lakin onlar çox zaman öz hökmədarlarına kölə kimi itaət edən qul kimi təsvir olunurlar.

Xanlar, bəylər və igidlər parazit həyat tərzi keçirirlər - kef çəkirlər, şənlənirlər, ovçuluqla məşgül olurlar. Onların əsas məşguliyyəti talançılıqdır. Patriarxal tayfa birlüyü ideyasi guya xalq nəgməkarı olan Qorqud obrazının özündə ifadə olunur. O, xalq nəgməkarı kimi deyil, humanist, alicənab, müdrik insan kimi təqdim olunur. Dədə Qorqud xan və bəylərin oğurluq etmələrinə görə onlara xeyir-dua



verir. Eposda azərbaycanlıların Zaqafqaziya xalqları arasındaki düşmənciliyi daha çox tərənnüm olunur.

Əsl xalq eposlarında xalq qəhrəmanlığı xeyirxah və yüksək xarakter daşıyır, ancaq "Dədə Qorqud"da belə deyilir. Burada qəhrəmanlıq anlayışı dağlımaq, talamaq, qan tökmək və öldürməkdir. Biz eposda oxuyuruq: "Tərs-Uzamış, de görək qan tökmək igidlikdirmi?" O, cavab verir: "Bəli, igidlikdir."

Mühərribə kultu, öldürmək və qan tökmək "Dədə Qorqud" eposunun əsas ideyasını təşkil edir.

"Dədə Qorqud" eposunun əsasını Məhəmməd peyğəmbərin talançılıq mühərribələri təşkil edir. Epos xalq arasında düşməncilik salmağa və qan tökməye çağırır. Bu da pantürkçüləri və burjua millətçilərləri daha da ruhlandırmır, onlar canfəşanlıqla öz "tədqiqatlarında" yazılırlar: «Dədə Qorqud» türk müsəlmanları ilə xristian xalqları arasındaki mühərribə vəziyyətini əks etdirir.»

Buradan "Dədə Qorqud"un antimilli, mürtəce mahiyəti aydın görünür. Eposun tədqiqi və öyrənilməsi ilə bilavasitə məşğul olan Azərbaycan ədəbiyyatşünasları və dilçilərinin birbaşa vəziyəsi bütün bunları, eposun siyasi cəhətdən yalançı və zərərli bir əsər olduğunu ifşa etmək olmalıdır. Lakin, "Dədə Qorqud"un Azərbaycan tədqiqatçıları, xüsusilə H.Arası və Ə.Dəmirçizadə burjua millətçilərinin yolu ilə gedərək, tarixi və elmi gerçəklilikin əksinə olaraq, "Dədə Qorqud"un

tamamilə xalq eposu olduğunu və bilavasitə Azərbaycan xalqına məxsus olduğunu hər vəclə sübut etməyə cəhd göstərmişlər. Onlar çoxsaylı məqalə, mütqəddimə və kommentariyalarından belə bir tekzib olunmaz "həqiqəti" təsdiq edirdilər ki, "Dədə Qorqud" eposunda guya aşağıdakı məsələlər öz ifadəsini tapmışdır: "... eposda Azərbaycan xalqının həyatı, mənəviyyatı və adəti, onun ən yaxşı mənəvi keyfiyyətləri - azadlıqsevərliyi, vətənpərvərliyi, əqidə və igidliyi öz əksini tapmışdır."

Onların bu təsdiqi əsas etibarilə aşağıdakı üç "dəlillə möhkəmləndirilmişdir": 1) eposda təsvir olunan hadisələr Azərbaycan ərazisində baş verir; 2) epos XI əsr Azərbaycan gerçekliyini eks etdirir; 3) eposun dili təmiz Azərbaycan dilidir.

Lakin, onların bu cür dəlil və fərziyyələri hər-hansı bir real əsasdan məhrumdur. Bununla belə, "Dədə Qorqud"da təsvir olunan hadisələr qismən Azərbaycanda baş verir. Ancaq eposda dəqiq məlum olmur ki, onun qəhrəmanları Azərbaycanda yaşayan köklü Azərbaycan qəhrəmanlarıdır. Əksinə, onlar köçəri xalqdır, Qafqaz ərazisinə soxulmuşdur.

O ki qaldı elə bir yalana ki, guya "Dədə Qorqud" eposundakı dil "təmiz Azərbaycan dilidir", burada da birbaşa falsifikasiyaya yol verilmişdir. "Dədə Qorqud"un mətnini Türkiye mətnindən kopiyalaşdırın və çapa hazırlayan ədəbiyyatşunas H.Arası eposun dilini də falsifikasiya etmiş, onu süni surətdə "azərbaycanlaşdırılmışdır". Ə.Dəmirçizadə kimi dilçilər isə Azərbaycan dilini eposla bağlamaq üçün həmin falsifikasiyadan istifadə etmişdir. Nəinki istifadə etmiş, onu guya X-XI əsrlərdə təşəkkül tapmış yeni Azərbaycan dilinin nümunəsi elan etmişdir.

Azərbaycan ədəbiyyatının, folklor və dilinin öyrənilməsi tarixi süni olaraq "Dədə Qorqud"a aid edilmişdir. Həqiqət və real faktların əksinə olaraq, Azərbaycan folkloru və hətta dahi Nizaminin yaratdıqları antixalq eposu ilə əlaqələndirilmişdir.

"Dədə Qorqud"u ideallaşdırın ayrı ayrı ədəbiyyatşünaslar, həmçinin bəzi yazıçı və tənqidçilər (M.Rəfili, M.Rzaquluzadə, M.Təhmasib və b.) "Dədə Qorqud"u xalqın nəhəng əbədi abidəsi kimi qələmə vermiş, teatr vasitəsile, bədii ədəbiyyat və estrada konserti vasitəsile onu təbliğ etməyə çalışmışlar. Özünün linqivistik "zərifliyilə" kifayətlənməyən Ə.Dəmirçizadə özünə aid olmayan janra müraciət edərək, "Dədə Qorqud"un "Qaraca Çoban" hekayəsinin sujeti əsasında uşaqlar üçün pyes yazmışdır. O, bununla da kifayətlənməmiş, pyesi filarmoniyanın xüsusi konsert proqramına daxil etmişdir. Yaziçı M.Rzaquluzadə isə "Dədə Qorqud" mövzusunda silsilə hekayələr yazmışdır.

Deyilənlərdən başqa, milli düşmənciliyi təbliğ edən epos guya "Azərbaycan ədəbiyyatının qədim abidəsi" kimi, "Azərbaycan poeziyası antologiyası"na da salınmışdır. Azərbaycan SSR Elmlər Akademiyası keçən il bir çox yalan kommentariyalar və şərhlərlə "Dədə Qorqud"u rus dilində ayrıca kitab halında nəşr etdirmişdir. (Müəllif V.Bartoldun tərcüməsini nəzerdə tutur - İ.A.) Azərbaycan SSR Maarif Nazirliyi "Dədə Qorqud"u öyrənmək üçün onu məktəb proqramına daxil etmişdir. 8-ci sinfin müntəxəbat dərsliyinə "epos"dan bir parça salılmışdır.

Bu kimi "Dədə Qorqud" pərostişkarlığında baxmayaraq, epos Azərbaycan xalqına, onun dilinə, tarixinə, ədəbiyyat və folkloruna yaddır.

"Dədə Qorqud" kimi yad və zərərli eposun təbliğini Azərbaycan ədəbiyyatşünasları və dilçilərinin səhvidir. Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi işə qarşılaşdırın sonra "Dədə Qorqud"un mürtəce mahiyəti, pantürkizmə və millətçi-burjua təbliğatına xidməti ifşa edildi.

C. Cəfərov